

15 İYUN MİLLİ QURTULUŞ GÜNÜDÜR

Vətən bölünməzdir!



LƏNKƏRAN

İCTİMAİ-SİYASİ QƏZET

№ 21-22 (8425) ● Cümə axşamı, 14 iyun 2018-ci il ● Qəzetin əsası 1931-ci ildə qoyulmuşdur ● Qiyməti 50 qəpik

İlham Əliyev



RAMAZAN BAYRAMI MÜNASİBƏTİLƏ AZƏRBAYCAN XALQINA TƏBRİK

Hörmətli həmvətənlər!

Müqəddəs Ramazan bayramı münasibətilə sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.

İlahi hikmətlər xəzinəsi "Qurani-Kərim" on bir ayın sultanı sayılan mübarək Ramazan ayında nazil olmuşdur. Müsəlmanlar bu ayda Uca Yaradan qarşısında vicdani borcunu yerinə yetirmək fürsəti əldə edir, mənəvi-ruhi kamilliyin nəfis üzərində qələbə sevincini yaşayırlar.

Oruccluq mərasimləri hər il cəmiyyətimizdə humanizmin, birlik və bərabərliyin təntənəsinə çevrilir. Bu mübarək ayda xalqımızın və dövlətimizin əmin-amanlığı və tərəqqisi naminə edilən bütün dua və diləklərlə həmrəy olduğumu bildirir, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini minnətdarlıqla yad edirəm.

Əlamətdar haldır ki, builki Ramazan günləri müsəlman Şərqiində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubiley təntənələri ilə bir vaxta təsadüf edir. Müstəqil dövlətçiliyimizin bərpasından sonra ölkədə mütərəqqi islami dəyərlərin bərqərar edilməsi cəmiyyətimizin mənəvi-əxlaqi yüksəlişinə təkan vermiş, öz milli köklərinə daim sadıq qalan xalqımızın bütövlüyünü, vəhdətini və həmrəyliyi daha da gücləndirmişdir. Bu gün dövlət müstəqilliyimizin möhkəmləndirilməsi uğrunda Azərbaycanın oğul və qızlarının sarsılmaz mübarizə əzmi və yüksək vətənpərvərliyi tarixi ənənəyə və milli-mənəvi dəyərlərə bağlılığın bariz nümunəsidir.

Əziz bacı və qardaşlarım!

Könül xoşluğu ilə yola saldıığımız Ramazan ayı artıq başa çatır. Bu əziz bayram günlərində bir daha etdiyiniz dua və niyyətlərin Ulu Tanrı dərgahında qəbul olunmasını arzu edir, ailələrinizə xoşbəxtlik, sülh və əminlik xeyir-bərəkət diləyirəm.

Ramazan bayramınız mübarək olsun!

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 13 iyun 2018-ci il.

TARIXİMİZİN ŞƏRƏFLİ SƏHİFƏSİ

15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının taleyində əbədi yaşayacaq bir tarixdir. Məhz 1993-cü ilin 15 iyunundan başlayaraq Heydər Əliyevin xilasçılıq missiyası ilə ölkəmizin müstəqilliyi qorunmuş, böyük zəhməti bahasına siyasi və sosial-iqtisadi islahatlara başlanmış, bugünkü dinamik inkişafın təməli qoyulmuşdur.

Ümummilli Liderin müdrikliyi sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başlamış, ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda müsbət yöndə fundamental dəyişikliklərin əsası qoyulmuş, dünya birliyinə inteqrasiya başlanmışdır.

Milli Qurtuluş günündən ötən dövr ərzində Ulu Öndərimizin əsasını qoyduğu və onun layiqli varisi, cənab Prezident İlham Əliyevin böyük uğurla davam etdirdiyi siyasi kursun bu gün xalqımıza qazandırdığı uğurlar, bu yolda həyata keçirilən möhtəşəm fəaliyyət 50 milyonluq dünya azərbaycanlıları üçün qürur mənbəyidir. Xüsusilə, son 15 il ərzində cənab Prezident İlham Əliyevin istedadlı rəhbərlik bacarığı ilə görülmüş əməli işlər Vətənə, xalqa şəərəflə xidmətin parlaq nümunəsi, nəsilərə örnəkdir.

Heydər Əliyevin müəllifi olduğu inkişaf prosesində Lənkəran həmişə xüsusi yer tutub. Keçən əsrin 70-80-ci illərində Ümummilli Liderimizin Azərbaycanın hər bir guşəsi kimi Lənkəranın da sosial-iqtisadi inkişafına göstərdiyi ardıcıl diqqəti rayon sakinləri yaxşı xatırlayırlar. Hələ o dövrdə rayonumuzda genişmiqyaslı tikinti-quraşdırma işləri aparılmış, sənaye və kənd təsərrüfatı məhsulları istehsalı sahəsində yüksək nailiyyətlər əldə edilmişdir. Lənkəranlıların 1993-cü ilin iyun-avqust hadisələri zamanı Ulu Öndərə, Azərbaycan xalqının bir-

liyənə göstərdikləri sədaqət bir daha sübut etmişdir ki, Lənkəran cənub bölgəsində Azərbaycanın alınmaz qalasıdır. Məhz Ümummilli Liderimizin çağırışı ilə lənkəranlılar həmişə olduğu kimi, həmin hadisələr zamanı da dövlətçiliyimizin və müstəqilliyimizin müdafiəsinə qalxıb, onun qorunmasında qəhrəmanlıqla iştirak etmişdilər. Bu şücaətə görə Ulu Öndər 1993-cü ilin Avqust hadisələri zamanı respublikamızın ərazi bütövlüyünün qorunması uğrunda şəhid olmuş 3 nəfər lənkəranlıya Azərbaycan

yüksək qiymət verərək Lənkəranın parlaq gələcəyinə inandığını söyləmişdir.

Ümummilli Liderimizin bu qiymətli sözlərini döndə-döndə xatırlayan hər bir rayon sakini fəxr edir ki, Lənkəran bu gün də Heydər Əliyev siyasi kursunun nurunda sürətli inkişaf dövrünü yaşayır.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası ilə əlaqədar Lənkərandə də böyük işlər görülmüşdür. Rayonda onlarla iri həcmli istehsal müəssisələri yaradılmış, minlərlə iş yerləri açıl-



Respublikasının Milli Qəhrəmanı, 5 nəfərə "Azərbaycanın ərazi bütövlüyü uğrunda mərd mübariz" fəxri adlarını vermişdir.

Düşmən təxribatları dəf olunan sonra Ulu Öndərimizin davamlı qayğısı ilə ölkəmizin hər yerində olduğu kimi, Lənkərandə də bütün sahələrdə quruculuq işlərinə başlanmış, həyat normalaşmışdır. Həmin dövrdə Ulu Öndər Lənkərandə görülən işlərlə daim maraqlanmış və bu işlərin sürətləndirilməsi ilə bağlı tapşırıqlarını vermişdir.

Lənkəranlılar Ulu Öndərimizin müstəqil dövlətimizin başçısı kimi 1998-ci il oktyabrın 5-də şəhərimizə etdiyi səfərini heç vaxt unuturlar. Məhz həmin səfər zamanı Ulu Öndərimiz lənkəranlıların Vətən qarşısında göstərdikləri sədaqətə

miş, çoxlu sayda təhsil, səhiyyə, mədəniyyət və idman obyektləri tikilib istifadəyə verilmişdir. Rayonda müasir tələblərə cavab verən turizm infrastrukturunu yaradılmış, genişmiqyaslı quruculuq-abadlıq işləri həyata keçirilmiş, yeni asfalt yollar çəkilmiş, körpülər salınmış, yaşayış məskənlərinə kütləvi şəkildə qaz və içməli su xətləri çəkilmişdir.

Milli Qurtuluş gününün bəhrələri kimi xalqımıza sonsuz sevinc bəxş edən bu nailiyyətlər göstərir ki, Ümummilli Liderimiz Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı – 1993-cü ilin 15 iyunu tariximizin qızıl hərfərlə yazılmış parlaq səhifəsidir.

"Lənkəran"

Lənkərandə uşaqların beynəlxalq müdafiəsi günü qeyd olunub



Səh. 2



Niyyətiniz hara, mənziliniz ora

Səh. 3

Şahverdi Babayev: "Daim tarixi Vətənimizlə nəfəs alıram"



Səh. 4



Lənkərandan Moskvaya yeni aviareys açılıb

Səh. 5

Ayların sultanı-Ramazan



Səh. 6

LƏNKƏRANDA UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜ QEYD OLUNUB



İcra başçısı Taleh Qaraşov və tədbir iştirakçıları əvvəlcə Mədəniyyət Mərkəzinin foyesində məktəblilərin müxtəlif yarışlarda qazandıqları uğurları əks etdirən fotoğuşə və Uşaq Rəssamlıq Məktəbi şagirdlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Daha sonra tədbirdə uşaqların iştirakı ilə hazırlanmış bayram konsertinə baxış olub.



1 iyun – Uşaqların Beynəlxalq Müdafəsi günü ölkəmizin hər yerində olduğu kimi, Lankərandada da təntənə ilə qeyd olunub. Bu münasibətlə Lankəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) təşkilatı dəstəyi ilə şəhər Mədəniyyət Mərkəzində bayram tədbiri keçirilib.

Tədbirdə Lankəran ŞİH-nin başçısı Taleh Qaraşov, İcra hakimiyyətinin və təhsil şöbəsinin rəsmiləri, təlim-tərbiyə müəssisələrinin pedaqoji kollektivlərinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak edib.



Tədbir boyu Ulu Öndər Heydər Əliyevin və cənab Prezident İlham Əliyevin uşaqlarla görüşlərini əks etdirən video-çarx nümayiş etdirilib.

Tədbirin sonunda İcra başçısı bayram münasibətilə uşaqları təbrik edərək, onlara ən xoş və səmimi arzularını çatdırıb. İcra başçısı həmçinin təhsil və idman sahəsində uğurlar qazanmış uşaqlara Lankəran ŞİH-nin Fəxri Fərmanlarını və xatirə hədiyyələrini təqdim edib.

Natiqə AĞAYEVA

UŞAQ MUSİQİ MƏKTƏBİNİN 60 İLLİK YUBİLEYİNDƏ



Yaranması və fəaliyyəti haqqında qısa məlumat verib, əldə olunan nailiyyətlərdən danışib, göstərilən diqqətə görə müvafiq qurumlara öz təşəkkürünü bildirib.

Lankəran ŞİH başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Əliyeva əlamətdar günün münasibətilə İcra başçısı Taleh Qaraşovun adından kollektivi təbrik edərək, məktəbə ŞİH-nin Fəxri Fərmanını və xatirə hədiyyəsini təqdim edib.

Mədəniyyət Nazirliyinin Elmi-Metodiki Mərkəzinin direktoru Asif Usubəliyev də çıxışı zamanı musiqi kadrlarının yetişdirilməsində məktəbin əvəzsiz xidmətlərindən söz açaraq, Mədəniyyət Nazirliyinin Fəxri Fərmanını məktəbin rəhbərliyinə təqdim edib.

Tədbir boyu məktəbin müəllim və şagirdlərinin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri, rəngarəng musiqi nömrələri səsləndirilib.

“Lankəran”



Avropa İttifaqı (AI) Azərbaycanda kənd və rayonların rəqabət qabiliyyətini artırmaq üçün Lankəran bölgəsinə dəstək verəcək. Bu barədə redaksiyamıza AI-nin Şərq Tərəfdaşlığı ofisindən məlumat verilib.

Bildirilib ki, Avropa İttifaqı Lankəran iqtisadi rayonuna dəstəyini artırmaqla Azərbaycan iqtisadiyyatının şaxələnməsinə göstərdiyi köməyini davam etdirmək niyyətindədir.

Məlumatda qeyd olunur ki, AI ölkənin sosial-iqtisadi baxımdan inkişafını daha da gücləndirmək və Bakı ilə digər şəhər və rayonlar arasındakı fərqi azaltmaq üçün 13 milyon avrodan çox maliyyə yardımı ayırır. Lankəran rayonu qiymətli bağçılıq təsərrüfatı məhsullarının istehsalında yüksək potensiala malikdir. Avropa İttifaqının həyata keçirəcəyi proqramda rayonun meyvə-tərəvəz sahəsinin rəqabət qabiliyyətinin və əlavə dəyərinin davamlı surətdə gücləndirilməsi diqqət mərkəzindədir.

Avropa Komissiyasının Şərq Qonşuluğunun direktoru Laurens Meredit yerli icra orqanlarının nümayəndələri ilə görüşmək, AI-nin dəstəyi ilə Cəlilabadda yaradılan peşə təhsili və təlimi məktəbinə baş çəkmək və Lankəran Dövlət Universitetinin tələbələri ilə görüşmək üçün iyunun 6-da Lankərana səfər edib.

Səfər zamanı Laurens Meredit bildirib ki, AI-nin Azərbaycana dəstəyi bütün ölkədə vətəndaşların həyatına gözəçarpan dərcədə



AVROPA İTTİFAQI LƏNKƏRANA DƏSTƏK VERƏCƏK

mənfəət gətirməyə yönəlib. Əsas məqsəd Lankəran rayonunun rəqabət qabiliyyətini həm ölkə, həm də beynəlxalq səviyyədə artırmaqdır.

Avropa İttifaqı standartlarına və qabaqcıl təcrübəsinə uyğun regional planlaşdırma sistemini yaratmaq, yerli iqtisadi və icma əməkdaşlıq mərkəzlərinin müasir şəbəkəsini qurmaq və Lankərandada meyvə-tərəvəz sahəsində sahibkarlıq və investisiya şəraitinin yaxşılaşdırılması məqsədilə AI Azərbaycan hökuməti ilə çalışmaq niyyətindədir.

Bu tədbirlərin meyvə və tərəvəzlərin bazar-yönümlü istehsalına töhfə verəcəyi, eləcə də həmin sahədə biznes mühitini yaxşılaşdıracağı və nəticədə Lankəran rayonunun vətəndaşlarına mənfəət gətirəcəyi gözlənilir. AI kənd və rayonların inkişafına dair yeni dəstək paketinin qəbul olunması, Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi üçün olduqca vacib bir çox sahələrdə əməkdaşlığı gücləndirmək istəyini bildirir.

Barat KƏRİMOV



Mərkəzi mətbuat səhifələrində

NIYYƏTİNİZ HARA, MƏNZİLİNİZ ORA

Lənkəranlı fermerlərin hədəfi xarici bazarlara daha çox məhsul çıxarmaqdır



Ölkəmizin iqtisadi, siyasi, mədəni həyatında Lənkəranın həmişə xüsusi yeri, çəkisi olub. Səsi-sorağı minillərin o tayından gələn bu qədim diyar öz füsunkar təbiəti, zəhmətkeş insanları, qəhrəman övladları, ziyalıları ilə həmişə sayılıb-seçilmişdir. Elə buna görə də Lənkəran haqqında söhbət düşəndə istər-istəməz göz önündən onun şanlı tarixi, xüsusilə ötən əsrin 70-ci illəri gəlib keçir.

Həmin illər, şübhəsiz ki, ilk növbədə orta və yaşlı nəsil nümayəndələrinin yadındadır. Çünki onlar bu illərdə respublikamızda, o cümlədən Lənkərandan gedən sürətli inkişafın, tərəqqinin canlı şahidləridir. O illər respublikaya rəhbərlik etmiş Heydər Əliyev hər il Lənkərana səfər edir, rayonun sosial-iqtisadi inkişafı üçün zəruri qərarlar verirdi. Xanbulançay dəryaçası, neçə-neçə sənaye müəssisəsi, mədəni-məişət obyektləri, yaşayış binaları həmin dövrün yadigarlarıdır. Onların çoxu indi də fəaliyyət göstərir. Lənkərandan istehsal olunan bir çox məhsullar keçmiş SSRİ-nin ayrı-ayrı respublikalarına göndərilirdi. Plantasiyalardan yığılan 16 min tondan çox yaşıl çay yarpağından 4,2 min ton quru çay istehsal olunurdu ki, bu da o dövrdə daxili tələbatın 50 faizini ödə-

yirdi. Bu cənub rayonu Moskvanın tərəvəz bazası kimi də şöhrət tapmışdı. O vaxtlar Azərbaycana gələn yüksək rütbəli qonaqlar, xarici ölkələrin rəhbərləri, kosmonavtlar, dünya şöhrətli ədəbiyyat-incəsənət xadimləri yurdumuzun bu dilbər guşəsinə səfər edirdilər. Onların rayonun "Şərəf kitabı"na yazdıqları xoş sözləri oxuduqca qürur hissi keçirməmək mümkün deyil.

1991-ci ildə SSRİ süquta uğradı. Keçmiş sosialist respublikalarının hər birində olduğu kimi, Azərbaycanda da tənzimlənmiş dövrü başladı. İdarə, müəssisə, kolxoz və sovxozlar fəaliyyətlərini dayandırdı. Ulu Öndər Heydər Əliyevdən sonra dövlət başçısı İlham Əliyev də qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının, onun ayrı-ayrı sahələrinin inkişaf etdirilməsi üçün ardıcılıqla tədbirlər həyata keçirilməsi barədə müvafiq işlər görür. Bu mühüm məsələ 2004, 2009, 2014-cü illərdə təsdiqlənmiş regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarında öz əksini tapmış və aqrar sahənin inkişafı ilə bağlı mühüm tədbirlər həyata keçirilmişdir. Günümüzün bu gün də torpaq mülkiyyətçilərinə subsidiyalar, güzəştli kreditlər verilir, lizin yolu ilə yeni texnikalar, cins mal-qara

alınır, damazlıq, toxumçuluq işləri yaxşılaşdırılır, kənd potensialı gücləndirilir.

Bir tərəfdən də neftin qiymətinin dünya bazarında ucuzlaşması digər sahələrin, o cümlədən aqrar sahənin inkişaf etdirilməsinə önəmli tədbirlər gördü. Pambıqçılığın, fındıqçılığın, tütünçülüğün, baramaçılığın, çayçılığın, çəltikçiliyin, sitrus meyvəçiliyinin dirçəldilməsi məqsədilə regionlarda müşavirələr keçirdi, ayrı-ayrı təsərrüfatlarda olub mütəxəssislərlə söhbətlər, məsləhətləşmələr apardı, dövlət proqramları imzaladı. Keçən il sentyabrın 3-də Lənkərandan çay, çəltik və sitrus meyvələri istehsal məsələlərinə dair keçirilmiş müşavirədəki nitqində dövlət başçısı bir daha vurğuladı ki, Azərbaycanda kənd təsərrüfatı prioritet sahə olaraq qalır və qalacaqdır.

Lənkərandan bu region üçün önəmli olan çayçılıq, çəltikçilik, habelə sitrus meyvəçiliyinin inkişafı ilə əlaqədar ciddi tədbirlər həyata keçirilir. Yeni təsərrüfatlar yaranır, əkin sahələri genişləndirilir, istehsal artır. Belə təsərrüfatlardan biri "Yaşıl Çay" MMC-dir. 150 hektara yaxın torpaq sahəsi olan təsərrüfatda 2011-ci ildən başlayaraq yüksək məhsuldarlığı ilə seçilən "Kolxida" sortlarından ibarət çay plantasiyaları salınıb. Çay kollarına yalnız üzvi gübrələr verilir. Odur ki burada yüksək keyfiyyətli "Lənkəran çayı" brendi adı altında müxtəlif çeşidli çaylar istehsal edilir. Təsərrüfatda baramaçılığın inkişafı üçün də işlər görülür. Bu məqsədlə böyük tut bağları salınıb. Dadlı-ləzzətli, ətirli Lənkəran düyüsü yüzilliklər ərzində yerli əhalinin əsas ərzağı olub. Hazırda "Sədri", "Ənbər bu", "Haşimi", "Həsənli", "Akülə" və başqa növ çəltik sahələrinin əkilib- becərilməsi ildən-ildə genişlənir. Girdəni, Veravul, Ürgə, Siyavar, Hirkan, Xolmili, Şıxəkəran, Mamusta, Separadi yaşayış məntəqələrinin sakinləri bu sahəyə daha çox diqqət yetirirlər. Onların yetişdirdikləri ekoloji cəhətdən təmiz olan düyüyə tələbat getdikcə artır. Yeri gəlmişkən qeyd edək ki, keçən il rayonda 526,5 hektarda çəltik



əkilməmiş, hər hektarın məhsuldarlığı 50-60 sentner olmuşdu.

"Cənub-Aqro" MMC istehsalatı, emalla da məşğul olur. Bir hektar sahədə inşa edilən çəltik zavodu regional əhəmiyyət kəsb edən layihədir. Müəssisənin aylıq emal gücü 300, düyüqurutma gücü 900 tondur.

Məlum olduğu kimi, sitrus meyvəçiliyi də Lənkəranın önəmli sahələrindəndir. Rayonda keçən il 1282 hektar sitrus bağından 12 min 900 ton məhsul yığılaraq 9,9 milyon manat gəlir əldə edilmişdir. Son vaxtlar intensiv bağsalma üsulları tətbiq edilməklə 680 hektar halabonq növlü yeni sitrus bağları salınıb. Bu növ bağçılıq Azərbaycan üçün yenidir və yaxın gələcəkdə bu bağların ümumi sahəsi 1000 hektara çatdırılacaq. Hazırda rayonun kəndlərində təsərrüfat işlərinin qızğın vaxtıdır. Çay plantasiyalarında becərmə işləri yüksək səviyyədə təşkil olunmuşdur. Payızda 30 hektarda çay plantasiyası salınması nəzərdə tutulur. İndi sahələrdə ilk yığım gedir. Artıq 150 tondan çox yaşıl çay yarpağı emal müəssisələrinə təhvil verilmişdir. Çəltik sahələrində də qızğın iş gedir. 1000 hektarda çəltik yetişdirilməsi nəzərdə tutulmuşdur. Bunun bir hissəsi şitil-

basdırma, digər hissəsi səpmə yolu ilə aparılır. İndiyədək 400 hektarda əkin işi görülmüşdür. Kampaniyanın iyunun 15-20-si arasında başa çatdırılması üçün müvafiq tədbirlər görülmüşdür.

Yeni sitrus meyvə bağlarının salınması üçün sahibkarlara hər cür kömək göstərilir. Bu il Separadi kəndində 100 hektar sitrus bağı salınacaq. Bunun 35 hektarında əkin işi aparılmışdır. İşlər payızda da davam etdiriləcək. Meyvə bağlarında hazırda suvarma və digər aqrotexniki işlər görülür. Qeyd edək ki, çay, çəltik və sitrus meyvələrinin əkilməsi və becərilməsi üçün rayona lazımı texnika verilir.

Lənkərandan baramaçılığa da diqqət artmışdır. Bu il 21 kümçüyə 78 qutu barama qurdu paylanmışdır. Ən azı 3 ton barama istehsalı gözlənilir.

Tərəvəz istehsalı sahəsində rayonun keçmiş şöhrətini özünə qaytarmaq üçün əkinlər ildən-ildə genişləndirilir. İndi təsərrüfat işlərinin başdan aşan çağıdır. Sahibkarlar, fermerlər yeni qayğılarla yaşayırlar. Onlar yerli tələbatı ödəməklə yanaşı, xarici bazarlara çıxmaq istəyirlər. Necə deyirlər, niyyətiniz hara, mənziliniz ora.

Seyran CAVADOV
("Azərbaycan" qəzeti,
7 iyun 2018-ci il)



Layihənin istiqaməti: "Diaspor quruculuğu, lobbicilik və dünya azərbaycanlılarının həmrəyliyi"

ŞAHVERDİ BABAYEV: "DAİM TARIXİ VƏTƏNİMİZLƏ NƏFƏS ALIRAM"

"Çox şadam ki, dünyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları artıq tam formalaşmış... Diaspor təşkilatlarımız keyfiyyət baxımından da güclənir, onların fəaliyyəti daha da məqsədyönlüdür, daha da təsirlidir. Müxtəlif ölkələrdə bizim diaspor təşkilatları tərəfindən keçirilmiş aksiyalar onu göstərir ki, istənilən yerdə təşkilatlarımız öz fikrini, öz etirazını, yaxud da ki, öz dəstəyini göstərə bilirlər".

**İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti**

Ulu Öndərin arzu və ideyaları həyata keçir

1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev milli maraqlarımızın strateji məqsədlərinin ana xəttini – azərbaycançılıq ideyasını ödə çəkdi. Müstəqillik dövründə bu siyasi kursa sadıq qalan Ümummilli Lider Prezident seçilən gündən başlayaraq təkcə Vətəndə yaşayan azərbaycanlılara deyil, bütün dünya azərbaycanlılarına üz tutdu, harada yaşamalarından asılı olmayaraq, onları Vətənin və xalqın ayrılmaz hissəsi bəyan etdi. Heydər Əliyevin gündəlik diqqət və qayğısı ilə dünya azərbaycanlılarının problemləri dövlət siyasəti səviyyəsinə qaldırıldı, diasporumuz formalaşdırmaq, onların Vətənlə əlaqələrinə geniş imkanlar yaratmaq istiqamətində ardıcıl işlər aparılmağa başlandı. Ulu Öndər xarici dövlətlərə səfərləri zamanı həmin ölkələrdə yaşayan soydaşlarımızla şəxsən görüşür, onların keçirdiyi mədəni-kültüvi tədbirlərə qatılır, həmvətənlərimizin diqqətini ölkəmizdə baş verən ictimai-siyasi proseslərə cəlb edirdi.

Vətəndən kənarında yaşayan azərbaycanlılarla əlaqələrin və sıx münasibətlərin vacibliyini nəzərə alan Heydər Əliyevin imzaladığı Fərmana əsasında 2001-ci il noyabrın 9-10-da Bakı şəhərində Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Xalqımızın dahi oğlunun xeyir-duası ilə reallaşan bu qurultayda tarixdə ilk dəfə dünyaya səpələnmiş azərbaycanlılar bir araya gəldilər. Qurultaydan sonra xaricdə yaşayan azərbaycanlılarla əlaqələri daha sıx şəkildə məqsədyönlü formada qurmaq üçün Heydər Əliyevin 5 iyul 2002-ci il tarixli Fərmanı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi (indiki Diasporla İş üzrə Dövlət Komitəsi) yaradıldı. Diasporla dövlət səviyyəsində xüsusi bir işin aparılması xaricdə yaşayan soydaşlarımız tərəfindən razılıqla qarşılandı, onların problemlərinin həllində Vətənə arxalanmalarına inam hissini daha da artırdı. Eyni zamanda, Azərbaycan həqiqətlərini başqa ölkələrdə yaymaq, nüfuzlu xalqların diqqətini bu həqiqətlərə cəlb etmək işini elmi-metodoloji əsaslar üzərində qurmaq mütəşəkkil diaspor təşkilatlarının yaranmasını günün tələbinə çevirdi.

Hazırda bir sıra xarici ölkələrdə Azərbaycan cəmiyyətlərindən, birliklərindən böyük federasiyalar yaradılıb. Bu təşkilatların fəaliyyəti sübut edir ki, xalq yalnız həmrəy olanda güclü olur, Ulu Öndərin arzu və ideyaları həyata keçir.

Bizim yerin adamı

Bir çox diaspor üzvlərinin aktiv fəaliyyəti həm onların yaşadıkları dövlətlərin, həm də Azərbaycan dövlətinin daim diqqət mərkəzindədir. Qazaxıstanda yaşayan soydaşımız Şahverdi Ağadadaş oğlu Babayev də öz fəaliyyətində Ulu Öndərin tövsiyə və tapşırıqlarını əsas tutaraq diaspor quruculuğunda yaxından iştirak edir. Həmvətənimizin bu sahədə səmərəli, məqsədyönlü əməyi hər iki dövlət başçısı tərəfindən layiqincə qiymətləndirilmişdir. O, 2015-ci ildə Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev tərəfindən "Qazaxıstan Xalqları Assambleyasının 20 illiyi" yubiley medalı ilə təltif edilib. Qeyd edək ki, Qazaxıstanda yaşayan milli azlıqlara dövlət qayğısı göstərmək və onların fəaliyyətini sistemləşdirmək məqsədilə yaradılan Qazaxıstan Xalqları Assambleyasına ölkə Prezidenti Nursultan Nazarbayev rəhbərlik edir. Ötən ildə isə soydaşımız Qazaxıstanın müstəqillik günü ilə əlaqədar bu ölkənin ictimai-siyasi həyatında fəal iştirakına, Qazaxıstanda sosial inkişafın gücləndirilməsindəki roluna, təbii fəlakətlər zamanı zərər çəkən bölgələrə göstərdiyi maddi dəstəyə və xidmətlərə görə "Qazax xalqının adamı" fəxri adına və medalına layiq görülüb.

Almatı şəhərinin Karasay rayonunun fəxri vətəndaşı olan Şahverdi Babayev Azərbaycan və Qazaxıstan arasındakı dostluq münasibətlərinin inkişafına və Qazaxıstandakı Azərbaycan diasporunun fəaliyyətinə də öz töhfələrini verib. Bu xidmətlərinə görə həmyerlimiz 2016-cı

ildə Prezident İlham Əliyevin Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.

Lənkəran rayonunun Gərmətük qəsəbəsində doğulub boya-başa çatan Ş.Babayev Qazaxıstan Azərbaycanlıları Assosiasiyası İdarə Heyətinin üzvü, Almatıdakı Altın Orda İş Mərkəzinin baş inzibətçisidir. O, Qazaxıstanda diasporla bağlı tədbirlərin keçirilməsinə daim öz dəstəyini göstərir. Bunlarla yanaşı, doğma diyarı olan Lənkəranla müntəzəm əlaqə saxlayır, xüsusilə aztəminatlı ailələrə maddi və mənəvi dəstəyini əsirgəmir. Həmkəndlisi, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun qəsəbədə yerləşən abidəsini və kompleksin ərazisini əsaslı şəkildə yenidən qurub. Gərmətük qəsəbəsinin ərazisində, Bakı-Astara magistral yolunun yaxınlığında onun sponsorluğu ilə inşa edilən "Şah" sarayında və "Mandarin" Uşaq Əyləncə Mərkə-



zində ayrı-ayrı kəndlərdə yaşayan aztəminatlı ailələrin 100-ə yaxın üzvü daimi işlə təmin olunub.

– Ulu Öndərimizin Vətəndən uzaqlarda yaşayan soydaşlarımızın qarşısında qoyduğu vəzifələri, tövsiyələri, necə deyirlər, vəsiyyətləri məsuliyyətimizi daha da artırır, – deyərək iş adamı bildirir. – Əsas amalıdır, məramımız azərbaycanlı adını şəərəllə, layiqincə doğrultmaqdır. İki dövlətin başçısı tərəfindən əməyimə verilən qiymət mənə göstərilən yüksək etimaddır. Bunu doğrultmaq üçün diasporumuzun güclənməsi, Qazaxıstanın sosial inkişafı, Qazaxıstan Xalqları Assambleyasının rolunun artırılması, eləcə də Azərbaycan və Qazaxıstan arasındakı dostluq münasibətlərinin inkişafı istiqamətində bundan sonra daha da aktiv şəkildə, sayılı çalışacağam.

Şəhidlər ölməz, Vətən bölünməz!

"Otuz altı il öncə Lənkəranda Qazaxıstan gələrkən burada məskunlaşsam da, daim tarixi Vətənimizlə nəfəs alıram, – Şahverdi müəllim davam edir. – Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan islahatlar, keçirilən tədbirlər Vətəndən uzaqda yaşayan bir azərbaycanlı kimi mənə çox ruhlandırır".

Ümummilli Liderimizin vəsiyyətlərinə sadıq qalan Prezident İlham Əliyevin yürütdüyü siyasəti və torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı qətiyyətli mövqeyini ürəkdən bəyəndiyini bildiren Ş.Babayev rəşadətli Milli Ordumuzun Aprel zəfərindən sonra dövlət başçımıza ünvanladığı məktubunda yazırdı:

"Möhtərəm cənab Prezident! Son günlər Ali Baş Komandan kimi Sizin rəhbərliyinizlə Milli Ordumuzun

Azərbaycanın ərazi bütövlüyünün bərpası və işğal altında olan torpaqlarımızın azad edilməsi istiqamətində gördüyü tədbirlər bizim diaspor üzvləri tərəfindən də rəğbətlə qarşılanır. Torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmancasına şəhid olanların ailə üzvlərinə dərin hüznə başsağlığı veririk. Şəhidlər ölməz, Vətən bölünməz! Sizin bir əmrinizlə Mərkəzimizdə çalışan iki mindən çox soydaşımızla doğma Qarabağımızın düşmən tapdağından bərdəlik təmizlənməsi naminə vuruşmağa, bütün tapşırıqlarımızı icra etməyə hər an hazırıq".

Hər birimiz yekdil və həmrəy olmalıyıq

2016-cı il iyun ayının 3-də Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayının nümayəndəsi olan Ş.Babayev deyir ki, əsas 2001-ci ildə Ümummilli Lider tərəfindən qoyulan bu əhəmiyyətli davamı olaraq hər beş ildən bir keçirilən dünya azərbaycanlılarının qurultayları mühüm əhəmiyyətə malikdir. Dünyanın bir çox yerində yaşayan soydaşlarımızın bir araya gəlməsini təmin edən Dünya Azərbaycanlılarının IV Qurultayı da diasporumuz üçün tarixi hadisə oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin geniş məzmunlu çıxışının yer aldığı açılış mərasimindən sonra tədbirin panel iclaslarla davam etdirilməsi Qurultay iştirakçıları üçün xüsusi imkanlar yaratdı. Belə ki, panel iclaslarında çıxışlardan sonra qoyulan mövzuların geniş şəkildə müzakirəsi və hər iştirakçının bu müzakirəyə qoşula bilməsi imkanı bir çox məsələlərin həllinə mühüm töhfə oldu.

– Qurultayda səsləndirilən təklif və tövsiyələrin növbəti qurultaya qədər yerinə yetirilməsi və diqqətə çatdırılan nöqsanların öz həllini tapması üçün Azərbaycan diaspor təşkilatları qarşısında mühüm öhdəliklər qoyuldu, – Şahverdi müəllim bildirir. – Müzakirəyə çıxarılan məsələlərin həyata keçirilməsindən ötrü həm xaricdəki diaspor təşkilatlarımız, həm də hər bir soydaşımız bütün gücünü səfərbər etməlidir ki, diasporumuz daha mütəşəkkil və effektiv fəaliyyət göstərsin. Buna görə də hər birimiz yekdil və həmrəy olmalıyıq.

Amalımız – Vətənə sədaqət

Həmsöhbətim əlavə edir ki, dünyaya səpələnmiş soydaşlarımız arasında siyasi-iqtisadi, sosial-mənəvi birliyin olması ilə yanaşı, onların qarşısında azərbaycançılıq ideologiyasına əsaslanan bir sıra tarixi vəzifələr durur. Biz Qazaxıstanda, o cümlədən ezamiyyətlərdə olduğumuz digər xarici ölkələrdə Azərbaycan realitətlərinin, Qarabağ həqiqətlərinin dünyaya olduğu kimi çatdırılmasında məqsədyönlü işlər görürük. Hər birimizdə Vətənə sədaqətlik kimi meyarlar öz əksini tapmalıdır. Bu amala sadıq qalaraq fəaliyyətimizi daha da genişləndirməliyik.

Milli diaspor üzvlərinin vəzifəsinə toxunan Ş.Babayev Qazaxıstanda türk xalqlarının birliyi, Qazaxıstan-Azərbaycan ikitərəfli əlaqələrinin inkişafı, mədəni tədbirlər və s. istiqamətdə görülən işlərin vacibliyini xüsusi qeyd edir: "Qazaxıstanda azərbaycanlıların formalaşdırıldığı diaspor bu ölkədə sayılıb seçilənlərdəndir. Soydaşlarımız Qazaxıstan iqtisadiyyatının inkişafında, onun mədəni, siyasi həyatında fəal iştirak edirlər. Buradakı Azərbaycan diasporu hər iki xalqı birləşdirən özünəməxsus "etnik körpü" rolunu oynayır. Bu da təəccüblü deyil, çünki azərbaycanlılar və qazaxlar qardaş xalqlar olub, ümumi tarixi köklərə malikdirlər. Dillərimiz çox yaxındır. Biz ümumi mədəni irsə maliklik".

Qazaxıstanda diasporumuzla səfərlər arasında münasibətlərin ötən illərlə müqayisədə daha da sıxlaşdığını vurğulayan həmyerlimiz səfərliyin burada yaşayan soydaşlarımızın bir araya gəlməsi, gənc diasporun işinin aktivləşdirilməsi istiqamətində təqdirəlayiq işlər gördüyünü də diqqətə çatdırdı.

Şahverdi Babayev səhbətimizin sonunda Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə onu "Tərəqqi" medalına layiq gördüyü üçün Prezident İlham Əliyevə bir daha minnətdarlığını bildirdi və hamını dövlət başçımızın ətrafında sıx birləşməyə çağırtdı.

Əminliklə deyərək ki, hazırda möhtərəm Prezidentimizin tükənməz Vətən təəssübkeşliyi, milli maraqlara sədaqətli xidmət etməsi xalqımızın milli birliyini, hər bir azərbaycanlının Vətən sevgisini bundan sonra daha da gücləndirəcək, bütün soydaşlarımızı onların arxasında Azərbaycan adlı Vətəninə və Azərbaycan adlı qüdrətli dövlətinə durduğuna bir daha inandıracaqdır.

**İltifət ƏHMƏDOV,
"Lənkəran" qəzetinin baş redaktor müavini.**

(Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqə üçün)

LƏNKƏRANDAN MOSKVAYA YENİ AVIAREYS AÇILIB



"Azərbaycan Hava Yolları" QSC Moskva-Lənkəran-Moskva marşrutu üzrə birbaşa reyslər həyata keçirməyə başlayıb. İlk təyyarə iyunun 8-də Moskvanın "Vnukovo" Beynəlxalq Aeroportundan yola düşüb.

Moskva-Lənkəran-Moskva marşrutunun açılması münasibətilə "Vnukovo" aeroportunda təntənəli tədbir keçirilib. Reysin təntənəli açılış mərasimində "Vnukovo" Beynəlxalq Aeroportunun baş direktoru Vasili Aleksandrov, satış üzrə direktoru Maksim Şişko, AZAL aviaşirkətinin icraçı direktorunun müavini Cəmil Mənzadə, AZAL aviaşirkətinin Rusiya Federasiyasındaki baş nümayəndəsi Rahib İsayev iştirak ediblər.

Vasili Aleksandrov Vnukovo aeroportunun AZAL aviaşirkəti ilə əməkdaşlığa çox diqqətli yanaşdığını söyləyib: "Vnukovo"dan Azərbaycan istiqamətində reyslər ildən-ilə artır. Bu gün yeni istiqamətdə, Moskva-Lənkəran istiqamətində uçuşlara başlayırıq. Rusiyada böyük Azərbaycan diasporu fəaliyyət göstərir. Azərbaycanda turizm sahəsi inkişaf edir. Bütün bu amillər Azərbaycan istiqamətində yeni reyslərin açılmasını labüd edir. "Vnukovo" aeroportunda sərnişin sıxlığı artmaqda davam edir. Bunda AZAL aviaşirkətinin də payı var".

Azərbaycanın Rusiyadakı səfirliyinin müşavir elçisi Samir Şərifov çıxışında Azərbaycan-Rusiya münasibətlərinin inkişafından danışıb. Bu münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşdığını söyləyən diplomat Moskvadan Azərbaycanın qədim şəhərlərindən biri olan Lənkəran reysin açılmasının əlamətdar hadisə olduğunu vurğulayıb.

AZAL aviaşirkətinin icraçı direktorunun müavini Cəmil Mənzadə isə çıxışında yaratdıqları şəraitə görə "Vnukovo" aeroportunun rəhbərliyinə təşəkkürünü bildirib: "Bu gün Moskvadan Lənkəran istiqamətində uçuşlara başlayırıq. Artıq ilk reysdə biletlərin 98 faizi satılıb. Bu, böyük göstəricidir. Bu gün Azərbaycanda altı beynəlxalq aeroport fəaliyyət göstərir. Ümid edirik ki, gələn il "Vnukovo"dan Azərbaycanın bütün aeroportlarına uçuşlar həyata keçiriləcək. Əminəm ki, "Vnukovo" aeroportu ilə əməkdaşlığımız bundan sonra da davam edəcək".

Maksim Şişko bildirib ki, "Vnukovo" hava limanı AZAL şirkəti ilə üç ildir ki əməkdaşlıq edir: "İlk olaraq Vnukovodan Bakıya bir reys açıldı. Daha sonra reyslərin sayı artırıldı. "Vnukovo"dan Gəncə və Qəbələyə birbaşa reyslər açıldı. AZAL aviaşirkəti "Vnukovo" aeroportundan gündə 5 reys həyata keçirir. Ümid edirik ki, bu reyslərin sayı artırılacaq. AZAL aviaşirkəti çox münasib qiymətlər təklif edir. Biz də öz tərəfimizdən sərnişinlərə yüksək səviyyədə xidmət göstərməyə çalışacağıq".



Moskva-Lənkəran reysi ilə uçuş təyyarədə ilk qeydiyyatdan keçən sərnişin Şölə İsmayılova "Vnukovo" hava limanı və AZAL şirkəti tərəfindən xüsusi hədiyyələr təqdim edilib.

Saat 11:00-da 157 sərnişinlə uçuş "Airbus A320" təyyarəsi saat 14:00 radələrində Lənkəran Beynəlxalq Hava Limanında yerə enib. Qarşılanma mərasimində Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayev, müvafiq qurumların rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Elə həmin gün təyyarə 54 sərnişinlə Lənkəranda Moskva qayıdıb.

Qeyd edək ki, Moskva-Lənkəran-Moskva reysi "Airbus A320" təyyarələri ilə hər həftənin cümə günləri yerinə yetiriləcək. "Vnukovo" Beynəlxalq Aeroportundan uçuş yerli vaxtla saat 10:00-da, Lənkəran Beynəlxalq Aeroportuna eniş yerli vaxtla saat 14:10-da həyata keçiriləcək. Lənkəranda isə yerli vaxtla saat 15:40-da qalxacaq təyyarə Moskva yerli vaxtla saat 17:50-də eniş edəcək. Aviabiletləri AZAL-ın saytında bronlaşdırmaq və şirkətin kassalarında, eləcə də rəsmi agentliklərində əldə etmək mümkündür.

Ağaddin BABAYEV

MƏZUN YARMARKASI KEÇİRİLİB



Lənkəran Dövlət Universitetində (LDU) açıq qapı günü və məzun yarmarkası keçirilib. Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) ilə birgə təşkil olunan tədbirin əsas məqsədi tələbə-məzunlara aldıkları ixtisaslar üzrə əmək bazarında olan tələbat haqqında məlumat vermək, işəgötürənlərlə onların bilavasitə qarşılıqlı ünsiyyətini təşkil etmək və bununla da işəgötürənlərin qısa vaxt ərzində müasir tələblərə cavab verən ixtisaslı kadrların seçiminin aparılmasına imkan yaratmaq olub.

Tədbirin açılış mərasimində çıxış edən LDU-nun rektoru vəzifəsini icra edən riyaziyyat elmləri doktoru Natiq İbrahimov bu elm ocağında tədrisin maddi-texniki bazasının yenilənməsi, keyfiyyətli mütəxəssislərin hazırlanması istiqamətində son illərdə görülən işlərdən söz açıb. Əmək yarmarkasının keçirilməsinin vacibliyini qeyd edən N.İbrahimov bu cür tədbirlərin bu il universiteti bitirən 360 məzununa iş probleminin həllində dəstək olduğunu, əmək yarmarkalarının gənclərin məşğulluğunun təminində əhəmiyyətli rol oynadığını bildirib.

Kadrların peşəkarlığının artırılması məqsədilə bu ildən praktik məşğələlərə geniş yer ayrıldığını, müasir elmi-təcrübi laboratoriyaların təşkil edildiyini, rayon rəhbərliyi tərəfindən təcrübə məqsədilə universitetə 5 hektar təcrübə sahəsinin ayrıldığını diqqətə çatdıran N.İbrahimov növbəti tədris ilindən universitetdə daha bir neçə yeni ixtisada kadr hazırlığına başlanacağını qeyd edib.

Lənkəran ŞİH başçısının birinci müavini Möhübbət Babayev isə çıxışında universitetdə təhsil və quruculuq sahələrində qazanılan uğurlardan məmnun olduğunu bildirərək, məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Qeyd edək ki, "Məzun-2018" proqramı çərçivəsində yarmarkaya Lənkəranla yanaşı, cənub bölgəsində fəaliyyət göstərən 50 dövlət və özəl müəssisədən 250 boş iş yeri çıxarılıb.

Natiq AĞAYEVA

Ölüm sevinməsin qoy!

BİR ÖMÜR NƏDİR Kİ...

Bu gəlmi-gedimli dünyada hərənin qismətinə bir cür ömür payı düşür. Kimi qısa, kimi uzun ömür yaşayır. Bu ömür payında insanın sevdiyi bütün peşələr şəraflidir. Lakin bunların içərisində ən şəraflisi müəllimlik peşəsidir. Deyirlər, həqiqi müəllim bərəkətli torpağa bənzəyir. O da torpaq kimi bütün nemətlərini səxavətlə insanlara verib müqəddəsləşir. Bu gün belə müqəddəs insanlardan biri – büllur kimi saf, ensiklopedik biliyə malik, gözəl insani keyfiyyətləri ilə çoxlarına nümunə olan, sevimli Elmira Əliyevadan söz açmaq istəyirəm. Elmira xanımın qısa və monal ömrünün bir anını əks etdirən bu şəkllə baxanda M.Şəhriyarın aşağıdakı misraları yadıma düşür:

*Bir ömür nədir ki, bir əsim külək,
İnsana on ömür, yüz ömür gərək.
İnsan dərəcədir, insan dağ istər,
İnsan yaşadıqca yaşamaq istər.*

Yüksək əxlaq, ləyaqət və şəraf sahibi olan Elmira müəllimə hələ orta məktəbdə təhsil alarkən onda müqəddəs müəllimlik peşəsinə çox böyük həvəs yaranmışdı. Ona görə də orta məktəbi əla qiymətlərlə bitirib sənədlərini M.F. Axundov adına Azərbaycan Dövlət Pedaqoji İnstitutuna vermiş, oranı fərqlənmə diplomu ilə bitirmiş, həmin il təyinatla əvvəl 5 saylı məktəbə, sonra isə 1 saylı məktəbə gələrək ömrünün sonunadək bu məktəbdə çalışmışdır. İlk gündən işgüzarlığına, fəallığına görə pedaqoji kollektiv arasında yüksək nüfuz qazandı. Bir neçə ildən sonra onun şagirdlərinin sorağı rayon və respublika olimpiadalarından gəldi. Onlar rus dili ixtisası üzrə yüksək nəticələrlə ali məktəblərə qəbul olunurdular. Şagirdlərin uğurlu nəticələrinə görə məktəb rəhbərliyi, şəhər Təhsil şöbəsinin rəhbərliyi və Təhsil Nazirliyi tərəfindən fəxri fərmanlarla, "Qabaqcıl təhsil işçisi" kimi fəxri adlara layiq görülmüşdür. Çünki o, sənətini sevmə və sevdirməyi bacaran müəllimlərdən idi.

Elmira müəllimə, eyni zamanda, Kənan müəllimlə birlikdə 2 övlad böyüdüb tərbiyə etmişlər. Hər iki övladına ali təhsil vermişdi. Bu gün onun bu şəraflı müəllimlik yolunu qızı Səbinə xanım davam etdirir. O, hazırda Lənkəran şəhər 3 saylı körpələr evi-uşaq bağçasında



müdür vəzifəsində çalışır. Oğlu Kamran isə ixtisası üzrə ticarət sahəsində çalışır.

Amansız xəstəlik Elmira müəlliməni aramızdan vaxtsız apardı. O, sadə və şəraflı bir müəllim ömrü yaşadı. Bununla barışmasaq da, həyat amansız acılarına tabe edir bizləri.

Həyat yolu çoxlarına nümunə olan Elmira Əliyevanın adını onu sevənlər hələ çox illər xatirələrlə yada salacaq və ürəyimizin ən dərin guşəsində əbədi yer ayırub daim yaşadacağıq. Biz inanırıq ki, övladları onun bitməmiş arzularını həyata keçirəcək. Dünyaya Elmirlər gələcək, neçə yeni ömür yaşanacaq. Artıq o, bizim aramızda yoxdur. Ancaq onunla birlikdə işləmək səadətini qazanmış rəfiqələrinin qəlbində və yaddaşlarında mehriban ana, sevimli nənə, bacarıqlı pedaqoq kimi qalacaqdır.

*Nə ola, etibar, vəfa adından
Layiqli bir əsər yazsa biləydim,
Götürüb dünyanın dil kitabından
"Ayrılıq" sözünü poza biləydim.*

Allah rəhmət eləsin! Ruhun şad, məkanın cənnət olsun!

Südəbə BABAYEVA

AYLARIN SULTANI-RAMAZAN

İslam dininin saflığını, humanist və insanpərvər mahiyyətini nümayiş etdirən Ramazan bütün dövrlərdə olduğu kimi, bu gün də azərbaycanlılar üçün müqəddəs ay olaraq qalır.

Ulu Öndər Heydər Əliyev 1993-cü ilin iyununda xalqın arzusu ilə hakimiyyətə qayıtdıqdan sonra milli-mənəvi dəyərlərin xalqın, vətəndaşların milli birliyinə xidmət etdiyini həmişə vurğulamış, islam dinini Azərbaycan xalqının ən yüksək mənəvi dəyərlərindən hesab etmişdir. Ramazan ayına da daim böyük etiqadla yanaşan Ulu Öndər onun fəlsəfi mahiyyətini yüksək dəyərləndirərək demişdir: "Ramazan ayı müqəddəs kitabımız "Qurani-Kərim" in insanlar üçün nazil edildiyi mübarək aydır. Allah-taalanın insanlara bəxş etdiyi bu misilsiz sərvətin hikmətlərindən daha da faydalanmaq üçün Ramazan ayının böyük əhəmiyyəti vardır. Bu ay eyni zamanda hər bir müsəlmana öz iradəsini sınamaq, dözümlü və əzmkarlığını nümayiş etdirmək üçün gözəl fürsətdir. Ramazan ayının sınaq günlərində öz borcunu ləyaqətlə yerinə yetirən müsəlmanlarımız bu gün böyük sevinc və qürur hissi ilə bayram edir, bir-birlərinə ehtiram və məhəbbət bildirərək sıx həmrəylik nümayiş etdirir, həyatdan getmiş yaxınlarını yad edirlər".

Müqəddəs Ramazan bayramı ərəfəsində müxbirimiz rayonun Ləj kənd məscidinin axundu, ilahiyyətçi-alim Samid Quliyevlə görüşərək ona orucun mahiyyəti ilə bağlı bir neçə suala cavab verməsini xahiş etmişdir.

– Axund, oruc ibadətinin tarixi haqqında nə deyə bilərsiniz?

– Bismilləh-rahməni-rahim. İslam dininin ibadət ayınlarının əsasını təşkil edən amillərdən biri də iman əhlinin Ramazan ayında sübh azanından şam azanına kimi oruc olmasındır. Ramazan orucunun vacib olması Mədinə şəhərində hicrətin 2-ci, milad tarixilə 622-ci ildə Şəban ayına təsadüf etsə də, bütün ilahi elçilərin şəriətində müəyyən fərqlərlə oruc ibadəti olmuşdur.

İslam peyğəmbəri (s) Ramazan orucunun vacib olmasına qədər hər ayın müəyyən günlərində oruc olurdu. Hicrətin 2-ci ilindən etibarən Ramazan ayını oruc olmağa keçirmişdir. Vəfat ilinə kimi (hicrətin 11-ci ili) 9 dəfə vacibi orucunu icra etmiş, beş dəfə 30 gün, dörd dəfə isə 29 gün oruc olmuşdur.

Mənbələrdə bütün ilahi peyğəmbərlərin azacıq fərq ilə oruc ibadətini yerinə yetirməsi göstərilmişdir. Müsəlmanlarla yanaşı, yəhudi, xristian və digər dinlərin də özlərinə görə orucuları vardır. Tövrat və İncildə oruc tutmaq təqdirə qarşılıdır, Həzrəti Musa (ə) ilə Həzrəti İsanın (ə) oruc tutduğunu xatırlanır.

– Bəs Ramazan və ya oruc sözlərinin dilimizdə olan mənası nədir?

– Ramazan sözü ərəb dilindən Azərbaycan dilinə bir neçə mənaya gəlir ki, bunlar aşağıdakılardır:

1. Yaz mövsümünün sonunda, payızın əvvəlində yağış yer üzünü tozdan təmizləyən yağış mənasını verən "ramad" sözündən düzəlmişdir.

2. Şiddətli hərərətə, habelə günəşin hərərətinin çox olduğuna görə daşın qızıl hərərətli olmasına deyilir.

3. "Səhradan şəhərə qayıtmaq" mənasında işlənən "hərr" kökündən alınmışdır.

4. Qılıncın tiyəsinə və ya ox ucluğunu itiləmək üçün iki daşın arasına qoyub döymək mənasını verir.

5. Bir vasitə ilə odda qızdırılaraq, yandırıcı olan vasitə.

Oruc (saum) sözü isə "özünü saxlama, nəfisi meyl etdiyi şeylərdən saxlama, çəkinmə" kimi tərcümə olunur. Termin olaraq oruc digər aylarda tutulan qəza yaxud bəyənilən və ya Ramazan orucu kimi işlədilir. Ümumi anlamda isə sübh azanından qabaq, şam azanına kimi halal nemətlərdən Allaha xatir çəkinməkdir.



– Xalq arasında daha çox əhya kimi tanınan Qədr gecəsinin hansı gecəyə təsadüf etməsi ilə bağlı Quran və hədislərdə nə kimi məlumatlar yer almışdır?

– Qədr gecəsi özündə səmavi kitabların sonuncusu olan Qurani-Kərimin nazil olmasını təəssüb edir. Ramazan ayının daxilində olan bu gecə haqqında surə nazil edilmiş və "Qədr" adı ilə məşhur olmuşdur. Surənin tam olaraq Azərbaycan dilinə olan tərcüməsi "Rəhman və Rəhim olan Allahın adıyla. (1) Həqiqətən, Biz onu Qədr gecəsində nazil etdik. (2) Sən nə bilirən ki, Qədr gecəsi nədir? (3) Qədr gecəsi min aydan daha xeyirlidir. (4) O gecə mələklər və Ruh Rəbbinin izni ilə hər bir işdən ötrü yerə enər. (5) O gecə dan yeri sökülənə qədər hamı salamatlıqda və rəhmətdə olar." kimidir.

Qədr gecəsinin hansı gecəyə təsadüf



etməsi haqqında müəyyən fikirlər səslənmiş, amma daha çox Ramazan ayının 19, 21, 23 və 27-ci gecələrinin Qədr gecəsi olması ehtimal edilmişdir. Bəzi islam alimləri isə Ramazan ayının son on günlüyünün tək gecələrindən birinin Qədr gecəsi olması qənaətindədir.

Peyğəmbər (s) belə buyurur: "Mən Qədr gecəsinin hansı gecə olması haqqında sizə xəbər vermək üçün məscidə gəlmişdim. Sizlərdən bir neçəsinin bu gecə haqqında mübahisə etdiyinizi gördüm və Allah bu məsələni məndən qaldırdı". Hədisin

son hissəsindən də aydın olur ki, "qaldırıldı" ifadəsindən məqsəd "gecə qaldırıldı" demək deyil, gecənin hansı günlərdə olduğuna dair məlumat qaldırıldı deməkdir.

Qədr gecəsinin əlamətləri haqqında isə bəzi islam alimləri aşağıdakıları göstərmişlər:

1- O gecə daha çox rəhmət mənasında yağış yağar.

2- O gecənin səhəri havada bulud, duman və bənzəri şey olmaz; günəş dəqiq və tərtəmiz işləyər.

3- O gecəni ibadətə keçirənlərin ürəyində fərahlıq və rahatlıq hiss edilir.

Qədr gecəsinin müsəlman ümmətinə bildirilməməsinin səbəbi bu gecənin fəzilətinin əldə edilməsindən ötrü faydalı olaraq keçirməsindədir. Yuxarıda sadalanan deyimlərdən də bir daha böllü oldu ki, Ramazan ayında və

bütün ayların gecələrini Qədr bilib ibadət və itaətlə keçirməliyik. İslam ayınlarında gecə ibadətini daha fəzilətli olması isə Məsumların (ə) hədislərində də öz əksini tapmışdır. Ərəblərdə belə bir deyim var "Hər gələni Xızır bil, hər gecəni Qədr bil". Ramazan ayının bütün gecələri fəziləti ilə digər gecələrdən seçilir.

– Axund, bəs Ramazan ayının əhəmiyyəti və faydaları barədə nə deyə bilərsiniz?

– Ramazan orucunun əhəmiyyəti, həmçinin onun insanlara verdiyi cismi və mənəvi halı ağla gəlməyən bir formada mövcuddur. Bu üstünlüklərin mənəviyyətimizə etdiyi ən böyük təsiri "günahsızlıq" anlayışıdır. Ramazan ayı insanları günahdan çəkindirərək, onları peyğəmbərlərin tövsiyə etdiyi yola doğru aparır.

Qurani-Kərimin ana xətti də bu prinsip üzərində qurulmuş və bütün bəşəriyyəti Allahın qadağan etdiklərindən çəkindirmək olmuşdur. İnsanlar bu ay vasitəsilə ən böyük qazancını əldə edərək peyğəmbərlərin qoyduğu yola doğru hərəkətə çıxırlar. İxlas və iman anlayışı da bu ayın prinsiplərini özündə əks etdirir.

Bu ayın fəzilət və əhəmiyyəti haqqında əziz islam peyğəmbəri (s) isə belə buyurur: "İnsan Ramazan ayının fəzilətini bilsəydi, ilin hamısının Ramazan olmasını istəyərdi".

Adəm övladı çox vaxt öz sağlamlığının qayğısına qalmaqda "tənbəllik" edir. Bu ayın digər üstünlüklərindən biri də budur ki, bədən üzvlərini tibbi cəhətdən "bıçaqsız əməliyyat" edərək, bir il ərzində yığılan xəstəliklərə səbəb olan amillərdən uzaqlaşdırır.

"Orucunun əldə etdiyi sağlamlıq və orucun orqanizmə təsiri" mövzusu uzun illərdən bəri elmi müzakirələrə səbəb olmuş, bəziləri bunun xeyirli olmasını, bəziləri isə zərərli olmasını qeyd etmişlər. Ümumi nəticədə isə aparılan tibbi təcrübələrdən aydın olmuşdur ki, oruc insan sağlamlığına zərərli deyildir. Əksinə, oruc insan orqanizmində həzm sisteminə, qan dövranına, qanyaradıcı orqanlara, dalaq, ifrazat sisteminə, böyrəklərə və başqa orqanlara hədsiz dərəcədə xeyirlidir.

Məşhur rus alimi Aleksey Soforin "Müalicənin yeni üsulu – oruc" kitabında yazır: "Oruca müalicə elə ecaz-kardır ki, onun vasitəsilə praktiki və cərrahi müalicənin proqram və metodları köklü surətdə dəyişiləcəkdir. Çünki oruc tibb elminin qarşısında yeni yollar açır". Bir sözlə, Ramazan orucunu təbabət nöqtəyi-nəzərindən "bıçaqsız əməliyyat" da adlandırmaq olar.

Fürsətdən istifadə edib qazetinizin bütün oxucularını Ramazan bayramı münasibətilə təbrik edir, hamıya bol ruzi, bərəkət sahibi olmağı arzulayıram.

**Müsaibəni apardı:
Ağaddin BABAYEV**

“CƏNUB BÖLGƏSİNDƏ QARABAĞ ŞƏHİDLƏRİNİN YAD EDİLMƏSİ İLƏ BAĞLI TƏDBİRLƏRİN TƏŞKİLİ”



"Yayım" Assosiasiyası Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Cənub bölgəsində Qarabağ şəhidlərinin yad edilməsi ilə bağlı tədbirlərin təşkili" layihəsi çərçivəsində şəhid ailələri ilə ikinci görüşünü keçirib. Görüş Lənkəran rayonunun şəhid Həsərət Hüseynov adına Çay Fabriki qəsəbə tam orta məktəbində reallaşıb. Şəhid ailə üzvlərinin, Səfərbərlik üzrə Çağırış Xidmətinin Lənkəran rayon Şöbəsinin, Lənkəran Şəhər Təhsil Şöbəsinin, ictimaiyyət nümayəndələrinin qatıldığı tədbir dövlət müstəqilliyimizin və torpaqlarımızın müdafiəsi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Həsərət Hüseynov adına Çay Fabriki qəsəbə tam orta məktəbinin direktoru Hüseynxan Bağırov qəsəbə şəhidlərinin anim mərasiminin məktəbdə keçirilməsindən qürur duyduğunu, bu kimi tədbirlərin gənclərin təlim-tərbiyəsində, vətənpərvərlik ruhunda böyüməsində mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Layihənin məqsəd və mahiyyəti haqqında iştirakçıları məlumatlandıran "Yayım" Assosiasiyası İctimai Birliyinin sədri, "Cənub bölgəsində Qarabağ şəhidlərinin yad edilməsi ilə bağlı tədbirlərin təşkili" layihəsinin rəhbəri Yaşar Zeynalov Qarabağ mövzusu ilə bağlı hazırlanan layihələrin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən həmişə dəstəkləndiyini, bu mövzunun dövlətin ən ümdə maraqlarından biri olduğunu vurğulayıb. Təsədüfi deyildir ki, təşkilat son dörd ildə Qarabağ şəhidləri mövzusu ilə bağlı üçüncü layihəsini gerçəkləşdirir.

Görüşdə Lənkəran Şəhər Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Cəmil Axundzadə, Səfərbərlik



üzrə Çağırış Xidmətinin Lənkəran rayon şöbəsinin rəis müavini kapitan Tural Yunisov, yazıçı-jurnalist Mübariz Süleymanlı, tanınmış ziyalı-pedaqoq Elsevər Həsənov çıxış edərək şəhid ailə üzvlərinə qəhrəman oğullar böyütdüklərinə görə minnətdarlıqlarını çatdırıblar.

Daha sonra şəhid ailə üzvlərinə layihə çərçivəsində hazırlanmış, qəsəbə şəhidlərinin həyatı və Vətən xidmətlərini foto görüntülərlə təsdiq edən "İstisna şəhidləri" foto-albomu hədiyyə olunub.

Sonda məktəb şagirdlərinin ifasında şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib və xatirə şəkilləri çəkilib.

Barat KƏRİMOV

MEŞƏ SAHƏLƏRİ MİLLİ TƏBİİ SƏRVƏTİMİZDİR

Onun yanğın təhlükəsizliyini təmin etmək hər birimizin borcudur

Meşələrin məhv olmasının əsas səbəblərindən biri onun xüsusən yay aylarında yanğınlara məruz qalmasıdır. Meşələrimizin yanğın təhlükəsizliyini təmin etmək üçün bir sıra zəruri tədbirlərin həyata keçirilməsi vacibdir. Birinci növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası meşələrində yanğın təhlükəsizliyinin təşkil olunmasında məsuliyyət daşıyan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin mühafizəsi və Bərpa müəssisələrinin mühəndisləri meşələrin yanğın təhlükəsizliyi qaydalarını bilməklə meşə sahələrində və zolaqlarında yanğına qarşı ciddi rejim tətbiq etməli və ona ciddi riayət olunmasını daim nəzarətdə saxlamalıdır. Meşə təsərrüfatının rəhbər işçiləri mütəmadi olaraq yanğınsöndürmə texnikalarının və vasitələrinin, təbii və süni su mənbələrinin, keçidlərin, yolların vəziyyətini yoxlamalı, işçilərlə yanğınsöndürmə xidmətinin çağırılması, yanğınsöndürmə avadanlıqlarından düzgün istifadə edilməsi ilə bağlı təlim məşqləri keçirməlidirlər. Meşə və meşə zolaqlarında yanğınlardan baş verməsinə səbəb ola bilən nöqsanların aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi, həmçinin yanğınsöndürmə texnikasına və vasitələrinə vaxtılıq vaxtında texniki xidmətin göstərilməsinin təşkil edilməsi də zəruridir.

Meşə təsərrüfatında yanğın təhlükəsizliyinə məsul olan şəxslər yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət etmək məqsədi ilə meşə sahələrinə və zolaqlarına vaxtaşırı baxış keçirməli, yanğın baş verən zaman yanğınsöndürmə xidmətinin hadisə yerinə çağırılması üçün tədbirlər görməli, yanğın söndürülməsi üçün mövcud vəsaitləri təşkil etməlidirlər.

Meşə yanğınlardan bəhs edərkən xüsusilə vurğulanmalıdır ki, bu sahədə baş verən 10 yanğından 9-u odla ehtiyatsız davranmadan və ya meşədə iş və istirahət zamanı insanların yanğın təhlükəsizliyi qaydalarını pozması səbəbindən baş verir. Xüsusilə olaraq qeyd etmək lazımdır ki, isinmək, xörək bişirmək üçün qalanmış tonqallar və meşəni tərk edərkən bu tonqalların tam söndürülmədən nəzarətsiz qoyulması meşə yanğınlara səbəb olur. Söndürülməmiş kibritin, siqaret kötyününün meşəyə atılması, maşınların mühərrikindən qopan qığılcımlar da yanğın törədir.

Meşədə yanğınlara yol verilməməsi üçün yanğın təhlükəsizliyi istiqamətində bir sıra

qaydalara əməl olunması zəruridir. Meşə sahələrində söndürülməmiş kibritin, yanan siqaret qalığının və ya kötyünün atılması, eləcə də tonqalların yandırılması və ağac kömürü istehsal etmək üçün xüsusi ocaqxanaların təşkil edilməsi qadağandır. Küləkli havada tonqalların qalanması xüsusilə təhlükəlidir.

Meşələrə sürtkü yağı, benzin, ağ neft, dizel yanacaq və digər yanar mayelərə bulaşmış əski və digər materialları atmaq olmaz. Müəyyən olunmamış yerlərdə avtomobil, traktor və digər daxili yanma mühərriki aqreqatların yanacaqda doldurulması, eləcə də onların yaxınlığında siqaret çəkilməsi, tonqal yandırılması yanğın təhlükəli olduğundan yolverilməzdir.

Dövlət meşə torpaq fondunun, habelə meşə torpaq fondu ilə həmsərhəd olan sahələrdə qurumşu otların, kövsənələrin müəssisələr, idarələr, təşkilatlar və fermer təsərrüfatları, eləcə də əhali tərəfindən yandırılmasına icazə verilməməlidir. Meşələrdə yanacaq və sürtkü yağlarının açıq şəkildə saxlanması da yanğın təhlükəlidir.

Yanğın təhlükəsizliyinə uzaq olmaq üçün meşədə emal edilmiş hazır meşə materialları açıq sahədə müəyyən olunmuş qaydada yığılıb saxlanılmalıdır. Belə ki, meşə materialları yığılan yerlər və yanğına qarşı ara məsafələr yanar materiallardan təmizlənməlidir.

Turist istirahət zonaları, gənclər və uşaq təşkilatları tərəfindən dövlət meşə fondu torpağında keçirilən kütləvi tədbirlər zamanı tonqallar yalnız Meşə mühafizəsi və Bərpa müəssisələrinin icazəsi ilə bu təşkilatın ayırdığı xüsusi yerlərdə qalana bilər. Tullantıların yandırılması da bütün hallarda həmin təşkilat ilə razılaşdırılmalıdır.

Yeri gəlməşkən, qeyd etmək lazımdır ki, meşədə yanğınlardan baş verməsinə şərait yaradan əsas səbəblərdən biri tonqallardır. Bunu nəzərə alaraq tonqallarla əlaqədar vətəndaşlara meşələrdə yanğın təhlükəsizliyini təmin etmək məqsədilə bəzi tövsiyələri verməyi məqsəduyğun sayırıq. Birinci növbədə, qeyd etmək lazımdır ki, tonqal yandırılarkən bütün təhlükəsizlik qaydalarına əməl etmək vacibdir. Tonqal heç bir halda ağacın altında (xüsusən də budaqları aşağı sallanan ağacların altında) yandırılmamalıdır. Quru ağac kötləri və quru ot olan ərazilərdə od qalmaq olmaz. Tonqal qalmaq üçün əvvəlcədən yer hazırlamaq və yaxud da köhnə, qalanmış ton-

qalın yerlərdə istifadə etmək lazımdır. Tonqal qalmaq üçün, ilk növbədə, ağaclardan xeyli aralıda yer hazırlamaq məqsədmüvafiqdir. Həmin ərazi otlardan təmizlənməli, sonra isə yandırılacaq odun parçaları üçün bel vasitəsi ilə çala qazılmalıdır. Tonqal ətrafındakı otları 0,5-1 metr radiusunda təmizləmək lazımdır. Tonqal söndürüb oranı tərk edən zaman közün üstü torpaqla örtülməlidir.

Tonqal heç zaman nəzarətsiz qalmamalıdır. Ehtiyatda olan yanacaq məhlulu tonqaldan 3-5 metr aralıda saxlanılmalıdır. Əgər ehtiyac yoxdursa, çox hündür ocaq qalmaq lazım deyil. Diqqət yetirilməlidir ki, tonqaldan konara az qığılcım düşsün. Xüsusən də küləkli havada bu, daha təhlükəlidir. Tonqal yandırarkən küləyin gücünə və istiqamətinə uyğun tonqal yandırmaq lazımdır. Çünki konara sıçrayan qığılcımlar otun və yarpaqların alışmasına səbəb ola bilər. Çalışmaq lazımdır ki, yarpaqları qurumuş budaqlardan istifadə edilməsin, çünki bu zaman qırağa təkə qığılcımlar deyil, yanan yarpaqlar da səpələnə bilər. Ərazini tərk edən zaman tonqal tam söndürməli, üzərinə su atmalı, sonra isə üstü torpaqla örtülməlidir. Əgər tonqalın içində közrək kömür parçaları olarsa, tonqala yeno də su tökülməlidir. Söndürülmüş tonqaldan tüstü və ya buxar çıxarsa, ondan aralanıb getmək, tələsmək olmaz. Gedərkən tam əmin olmaq lazımdır ki, tonqal tam sönmüş və sonradan alışma ehtimalı yoxdur.

Yanğın təhlükəsi olan meşə sahələri, meşə yolları və digər torpaqlarla həmsərhəd olan sahələr yanğın əleyhinə 2-3 metr enində şumlanmalı, meşənin tör-töküntülərdən təmizlənməsi təmin edilməli, meşənin ərazisində yerləşdirilən hər hansı tikilinin ətrafı 15 metr radiusunda şumlanmalı və ya yanğına qarşı mineralaşdırılmış zolaqlarla təmin edilməlidir. Meşədən və ya meşə zolağından keçən avtomobil və dəmir yollarının hər iki tərəfi 10 metr məsafədə meşə tör-töküntülərindən, yanar materiallardan təmizlənməli və yanğına qarşı mineralaşdırılmış zolaqlarla təmin edilməlidir.

Meşələrin yanğın təhlükəsizliyini təmin etmək məqsədilə əhatəli təbliğat işi aparılmalı, yanğına qarşı plakatlardan, reklam işlərindən geniş istifadə olunmalıdır. Meşə ilə əlaqəli olan bütün müəssisələrdə, təşkilatlarda, idarələrdə, əhali arasında, məktəblərdə yanğın təhlükəsizliyi ilə bağlı izahat işlərinin geniş yer verilməlidir. Meşə ilə həmsərhəd olan yay-

laqlarda çobanlar, ov mövsümü zamanı ovçular odla ehtiyatlı olmalı və yanğın baş verərsə onun söndürülməsi qaydaları barədə maarifləndirilməlidirlər.

Meşə yanğınları ilə əlaqədar əhali bilməlidir ki, insanlar üçün meşə yanğınlının təhlükəsi nəinki alovun birbaşa təsirindən, eyni zamanda, atmosferdəki güclü oksigen çatışmazlığından, dəm qazının və digər qatışıqların artmasından yaranan zəhərlənmələrdən ibarətdir. Bunları nəzərə alaraq meşə yanğınları zamanı birinci növbədə insanlar və kənd təsərrüfatı heyvanları təhlükəli zonadan çıxarılmalı, yanğın yerinə giriş məhdudlaşdırılmalı, yanğın söndürülməsində təhlükəsizlik təmin edilməlidir. Yanğın ərazisində işləyənlər xüsusi geyimlər, kaskalar, tüstü əleyhinə maskalar və əleyhqazlardan istifadə etməlidirlər. Meşə yanğınlının söndürülməsində iştirak edənlər alovdan qorunmaq üçün mümkün sığınacaqlar barədə, həmçinin yanğın ərazisindən təxliyyə yolları, ərazinin oriyentasiyası haqqında da məlumatlara malik olmalıdırlar. Yanğıni söndürərkən istifadə olunan texnika ilə ehtiyatlı davranılmalıdır ki, ona zərər dəyməsin. Xüsusi aparat və texnikadan yalnız bu sahədə peşəkarlığı olan adamlar istifadə edə bilər. Meşə yanğınlının söndürərkən ərazini yaxşı tanıyan adamlardan, həmçinin alovun yayılma istiqamətini izləyən müşahidəçidən istifadə edilməlidir. Yanğın ərazisindən keçmə zərurəti yarandıqda tənəffüs yollarının zədələnməməsi üçün nəfəsi tutmaq lazımdır.

Meşə yanğınları zamanı təhlükəli zonadan uzaqlaşarkən tüstüdən və dəm qazından zəhərlənməyə məruz qalmamaq üçün külək istiqamətində deyil, əksinə hərəkət etmək lazımdır.

Bir daha xatırladıq, hər bir vətəndaş yadda saxlamalıdır ki, meşə yanğınları ağacları, kolları – bütün yaşillığı məhv edir. Yanğın nəticəsində meşənin bir sıra xüsusiyyətləri itir, fauna məhv olur, yaşayış məntəqələri ziyan çəkir. Bəzi hallarda isə meşə yanğınları insan itgisi ilə nəticələnir, kənd təsərrüfatı heyvanları üçün ciddi təhlükə yaranır. Bunları nəzərə alaraq bir daha vurğulayırıq ki, meşələrdə yanğın təhlükəsizliyi qaydalarına riayət etməklə biz ölkəmizin iqtisadiyyatının inkişafına, vətəndaşlarımızın sağlamlığına xidmət edirik.

FHN DYNX-nin Cənub Regional DYNİ-si

SƏMİMİYYƏTDƏN QAYNAQLANAN ŞEİRLƏR

(İstedadlı şair Fəxrəddin Teyyubun Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsində keçirilən yeni kitabının təqdimatından qeydlər)



*Qaranlıq gözümə gecə qanımdı,
Gün gülmür üzümə dan söküləndə.
Elə bilirəm ki, dünya mənimdi,
Qələmin ucundan söz töküləndə.*

Bu mısralar Azərbaycan Yazıçılar Birliyinin üzvü, istedadlı şair, həmyerlimiz Fəxrəddin Teyyubun "Elm və təhsil" nəşriyyatında yenidən çapdan çıxan "Mən sənənlə barışmaram..." kitabındandır. "Həsərin ünvanı", "Kölgəm mənim yol yoldaşım" və s. kitabların müəllifi məhz belə od-alovla ədəbiyyata gəlib. Sevindiricidir ki, ilk şeirləri də "Leninçi" (indiki "Lənkəran") qəzetinin səhifələrində işıq üzünə gəlib. Unudulmaz mərhum şairimiz, uzun illər "Lənkəran" qəzetinin redaktoru olmuş Şəkar Aslan ona "Uğurlu yol" yazmaqda ilk xeyir-duasını verib. Fəxrəddin uzun müddət Bakıda hüquq-mühafizə orqanlarında bir çox məsul vəzifələrdə işləməsinə baxmayaraq, poetik yaradıcılıqla da muntəzəm məşğul olub. "Azərbaycan", "Ulduz", "Literaturny Azerbaidjan" jurnallarında, "Ədəbiyyat qəzeti", "Azərbaycan gəncləri", "525-ci qəzet", "Ədalət", "Kaspi" və digər mətbu

orqanlarında şeirləri ilə çıxış edib. Bir sıra ədəbi mükafatların laureatıdır. Bir sözlə, ona bəslənən etimadı layiqincə doğruldu.

Sayca üçüncü olan "Mən sənənlə barışmaram..." kitabının redaktoru, "Ulduz" jurnalının poeziya şöbəsinin redaktoru, Prezident mükafatçısı Fərqanə Mehdiyeva müəllifi olduğu ön sözdə yazır: "Fəxrəddin Teyyub hiss, duyğu, ovqat şairidir. Onun üçün mövzu qıtlığı yoxdur. Hər şeir bir mövzudur. Heç şeir bir-birini təkrarlamır. Qələm sahibinin böyüklüyü, yaddaşlara həkk olunmağı məhz təkrarlıqdan uzaqlığıdır..." Tanınmış şair Qəşəm Nəcəfzadə isə həmyerlimizin başqa bir sənətkarlığı xüsusiyyətini ortaya qoyur: "Fəxrəddin Teyyub təpədən dırnağa qədər sözlə nəfəs alan, oxuduğu şeirlərin ritmini ürək ritmləri ilə tuta bilən, səs ahəngində qoşmanın, gəraylımın avazını yaşadan... şairimizdir..."

Lənkəran rayonunun Şıxəkəran kəndində dünyaya göz açan Fəxrəddin Teyyub doğma yurdun əməksevər



insanlarını, bənzərsiz təbiətini ilhamla tərənnüm edir.

Bütün bunlar iyunun 9-da Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsində şair Fəxrəddin Teyyubun "Mən sənənlə barışmaram..." kitabının təqdimat mərasimində səslənib. Bölgənin şeirsevərlərinin toplaşdığı tədbirdə AYB Lənkəran bölməsinin məsləhətçisi, şair Ağamir Cavadov Lənkərandə doğulub boya-başqa çatan Fəxrəddin Teyyubun yaradıcılığına qısa bir nəzər

salar qeyd edib ki, o, ötən əsrin 70-ci illərində özünəməxsus səsi, dəsti-xətti ilə ədəbiyyata gəlib. İmzası artıq oxuculara yaxşı tanış olan şair "Mən sənənlə barışmaram..." növbəti kitabı ilə bu gün bizimlə görüşür. A.Cavadov sonra kitabın bəzi bədii məzəyyətləri ilə əlaqədar öz fikirlərini diqqətə çatdırıb.

Şair və yazıçılardan Qüdrət Cəfərov, Xudaverdi Cavadov, Tərlan Əbilov, Qafar Cəfərov, İlham İlhami, Etibar Əhadov, Ağadın Babayev, Nurəddin Şaya, Etibar Vəliyev, Rayon Ağsaqqallar Şurasının sədr müavini Sərhəd Məmmədov, ədəbiyyatşünas-müəllim Munasib Nuriyev və digərləri kitabda yer almış müxtəlif mövzulardan bəhs edən ayrı-ayrı şeirlər barədə fikir və mülahizələrini söyləyiblər.

Çıxışlara münasibət bildirən Fəxrəddin Teyyub onun yaradıcılığına verilən yüksək dəyəərə görə tədbir iştirakçılarına təşəkkürünü çatdırıb, yeni yazdığı şeirlərini oxuyub, həmyerlinin imzaladığı kitabları iştirakçılara təqdim edib.

Sonda müəlliflə xatirə şəklində çəkilib.

**Xudaverdi CAVADOV,
Ağadın BABAYEV**

ƏZİZ OXUCULAR!

2018-ci ilin II yarımili üçün "Lənkəran" qəzetinə abunə kampaniyası davam edir.

ALTI AYLIQ ABUNƏ QIYMƏTİ 12 MANATDIR

Əlavə məlumat almaq üçün Mətbuatıyımızın Lənkəran rayon şöbəsinə (02525) 5-24-99, (02525) 5-27-61 və redaksiyamıza (02525) 5-35-05, (02525) 5-35-49 nömrəli telefonlara zəng edə bilərsiniz.

"Lənkəran" qəzeti

HÜQUQİ YARDIM MƏRKƏZİ YARADILMIŞDIR

"Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 09 oktyabr tarixli 3287 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 29 dekabr 2017-ci il tarixli 17020068561 nömrəli əmri ilə təsdiq edilmiş İş Planının 2.2-ci bəndinin icra edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin yerli bölmələrində, o cümlədən 9 saylı region üzrə Dövlət Əmək Müfəttişliyində qeyri-rəsmi əmək münasibətlərinin ləqəlləşdirilməsi ilə bağlı hüquqi yardım mərkəzi yaradılmışdır.

Hüquqi yardım mərkəzində əmək münasibətlərinin rəsmiləşdirilməsi və müvafiq bildirişlərin əmək müqaviləsi bildirişi

üzrə elektron informasiya sistemində daxil edilməsi sahəsində köməkliliyin göstərilməsinə dair yardımlar edilir və əmək qanunvericiliyinə dair suallar cavablandırılmaqla müvafiq qaydada hüquqi köməklilik göstərilir.

Bununla bağlı olaraq yaranmış hər hansı məsələ ilə əlaqədar müfəttişlikdə fəaliyyət göstərən hüquqi yardım mərkəzindən faydalanmaq mümkündür.

Hüquqi yardım mərkəzinin ünvanı: Lənkəran şəhəri, H.Z.Tağıyev, 118. // 9 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi.

**Əlaqə telefonları: 025255-12-62
050255-78-35/ E-mail: DEMX_Z9@mlsp.gov.az.**

9 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi

İTMİŞDİR

Lənkəran Rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 27 mart tarixli 05 sayılı qərarı ilə Kosalar kənd sakini Ağayev Əli Məzahir oğlunun adına verilmiş Torpağa mülkiyyət hüququna dair Dövlət aktı (JN-196, kod:80206038) itdiyi üçün etibarsız sayılır.

ALLAH RƏHMƏT ELƏSİN

"Lənkəran" qəzetinin baş redaktoru Əlimərdan Əliyev və redaksiya kollektivi Lənkəran Şəhər Statistika İdarəsinin rəisi Vaqif Mustafayevə qardaşı

Əfsərin
vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Rəfael Rzayev, Cingiz Məmmədov, Qağayı Məmmədov, Şaban Şəfiyev, Oqtay İbayev, Fəxrəddin Fərəcov Lənkəran Şəhər Statistika İdarəsinin rəisi Vaqif Mustafayevə qardaşı

Əfsərin
vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Rayon Ağsaqqallar Şurasının sədri Kamal Kələntərli, Sərhəd Məmmədov, Hacı Ələkbər Əliyev, Hacı Etibar Əhadov, Hacı Fəxrəddin Cəniyev, Ramiz Hüseynov Lənkəran Şəhər Statistika İdarəsinin rəisi Vaqif Mustafayevə qardaşı

Əfsərin
vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Baş redaktor
Əlimərdan ƏLİYEV

TƏSİSÇİLƏR:
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının aparatı və "Lənkəran" qəzetinin yaradıcı kollektivi

HESAB NÖMRƏMİZ:
AZ30AIB33010019443860238138
VÖEN 2600244411
Kapital Bankın
Lənkəran şöbəsi
lisenziya № V 343
İndeks: 66920

ÜNVANIMIZ:
Lənkəran şəhəri, Heydər Əliyev prospekti, 3 (4-cü mərtəbə)
Telefonlar: 255-35-05, 255-35-49
E-mail: lenkeranqezeti@mail.ru
Buraxılışa məsul
Xudaverdi Cavadov

Qəzet redaksiyanın kompüter mərkəzində yığılmış və səhifələnmiş, Bakıda "Azərmedia" MMC-nin mətbəxində çap olunmuşdur.
Tiraj: 2200